

SAĞLAMLIQ SIĞORTASI ÜZRƏ DÖVLƏT PROQRAMI



სოციალური მომსახურების სამსახური

DƏRMAN VASITƏLƏRİ XƏRCLƏRİ

Dərman vasitələrinin siyahısına müvafiq olaraq, sığorta tərəfindən polis illik sığorta limiti olan 50 lari daxilində ödənilir, 50 faizlik birgə ödəniş olur.

DİQQƏT!

Sığorta şirkətinin öhdəlikləri:

- Sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlərə tam həcmdə riayət etmək və sığortaçıya sığorta polisində göstərilmiş tibbi xidməti göstərmək.
- Yaşayış yerinə uyğun olaraq ambulator xidmətlər göstərmək
- Sığortaçının təcili tibbi yardıma ehtiyacı olduğu zaman tibbi müəssisənin seçimi ilə əlaqədar hər hansı maneələr və məhdudiyətlər yaratmamalı. Sığorta müddətinin tamamlanmasından sonra dövlət proqramından istifadə etmədiyiniz halda belə, sığorta şirkəti xəstəxanada qalma müddətində göstərilən təcili yardım xidmətlərini proqram zamanı olduğu kimi maliyələşdirməyə davam etməli, maksimal limit 10 000 lari daxilində.
- Şirkət tərəfindən seçilmiş tibbi müəssisədə olacaq planlı cərrahiyyə müddəti 6 ayı aşmamalıdır.
- Gözləmə müddəti zamanı hər hansı səbəbdən sığorta müqavilə müddəti sonlansa belə, sığorta şirkəti tibbi xidmət xərclərini ödəməlidir.

“Sağlamlıq Sığortası üzrə Dövlət Proqramı” bənfisiarlarına sığorta vaxtının başlanğıcına qədər sağlamlıq sığortası polisləri Gürcüstan Poçt və ya Sosial aqenti vasitəsiylə yaşayış ünvanlarına göndəriləcəkdir.

Qeyd olunan dəyişiklik, «Sağlamlıq Sığortası üzrə Dövlət Proqramı» bənfisiarlarına sığorta vaxtının başlanğıcından etibarən tibbi sığorta polisinə malik olmaq və, müvafiq olaraq, hər hansı maneəsiz dövlət proqramı çərçivəsində tam və keyfiyyətli pulsuz tibbi xidmət almaq, imkanı verir.

Sağlamlıq sığortasıyla bağlı problemlər və ya mübahisəli hallar olduğu təqdirdə onların həlli sığorta şirkətiylə mümkün olmadığı təqdirdə, İctimai Hüquqlu Hüquqi Şəxsə - **Sağlamlıq sığortası mediya xidmətinə müraciət edə bilərsiniz!**

Ünvan: Tiflis, Ak. prospekti. Tsereteli № 144
Qaynar xətt: 2 555 115
El-poçt: info@him.ge Veb sahifə: www.ssa.gov.ge

Gürcüstan Respublikası Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Sosial xidmət aqentliyi

Ünvan: Tiflis, Ak. prospekti. Tsereteli № 144

Qaynar xətt: 2 51-00-30

www.ssa.gov.ge

info@ssa.gov.ge

Gürcüstan
Respublikası Əmək,
Səhiyyə və Əhalinin



SOSIAL MÜDAFIƏSİ NAZIRLIYI

**SAĞLAMLIQ
SIĞORTASI ÜZRƏ
DÖVLƏT PROQRAMI**

SAĞLAMLIQ SIGORTASI ÜZRƏ DÖVLƏT PROQRAMI



საჯანსაღო პროგრამის სახელგამო

PROQRAMIN BENEFISIARLARI

- “Sosial Cəhətdən Aztəminatlı Ailələrin Vahid Məlumat Bazasında” qeydiyyatdan keçmiş, onlara təyin olunan 70 000 reyting bal həddini aşmamış və müqavilələri 1 aprel 2010-cu il tarixinə qədər bağlanmış və ya uzadılmış ailələr;
- “Sosial Cəhətdən Aztəminatlı Ailələrin Vahid Məlumat Bazasında” qeydiyyatdan keçmiş, onlara təyin olunan 70 000 reyting bal həddini aşmamış və müqavilələri 1 aprel 2010-cu il tarixindən etibarən bağlanacaq və ya uzadılacaq ailələr;
- 2008-ci il avqust ayının 6-sı Rusiya Federasiyasının Gürcüstan ərazisinə hücumu nəticəsində baş vermiş hərbi ixtilaya məruz qalmış, daimi yaşayış yerini tərk etməyə məcbur olub, Gürcüstan ərazisi daxilində dövlət və ya başqa hüquqi şəxslər tərəfindən əldə edilmiş, bərpa olunmuş və ya yenidən inşa edilmiş yaşayış yerlərinə yerbə-yer edilən ailələr;
- Tərbiyə müəssisələrində, kiçik tipli uşaq evlərində və məktəb-pansionlarda yaşamış olan uşaqlar(həmçinin valideyn himayəsindən məhrum edilmiş və əlil uşaqlar)
- İHHŞ(İctimai Hüquqlu Hüquqi Şəxslər)- Dövlət Qayğısı Aqentliyinin Benefisiarları;
- İHHŞ - Dövlət Qayğısı Aqentliyinin filiallarında fəaliyyət göstərən müəllim və tərbiyəçilər;

- Reintegrasiya və qəyyumluğa götürülmüş uşaqlar;övladlığa götürmüş ailə;
- Xalq artistləri, xalq rəssamları və Rustaveli mükafatının laureatları;
- Gürcüstan ictimai məktəb müəllimləri;
- İctimai məktəbin inzibati-texniki personalı;
- Gürcüstan peşə-ixtisas təhsil mərkəzləri müəllimləri;
- Gürcüstan Respublikası Tehsil Nazirliyi sisteminə daxil olan, pansion xidmətləri həyata keçirilən, xüsusi və ya düzəlişli ümumi tədris proqramı olan, cəmiyyət tərəfindən qəbul olunmayan, cəmiyyət norma və qaydaları pozan davranışlarla səciyyələnən şagirdləri olan ictimai məktəbin təlim-tərbiyyəçi müəllimləri;
- Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş siyahıya müvafiq olaraq Abxaziya Muxtar Respublikasının işğal edilmiş ərazisinin ətrafında yaşayan ailələr;
- İcma təşkilatlarının benefisiarları

ƏHALININ SAĞLAMLIĞININ QORUNMASI SAHƏSINDƏ DÖVLƏT PROQRAMI NÖVBƏTİ TIBBI XİDMƏTLƏRDƏN İBARƏTDİR

- **Ambulator xidmətləri üzrə xərclərin ödənməsi;**
- Ambulator xidmət(ailə həkimi və ya sahə həkimi tərəfindən göstərilən tibbi xidmət); mütəxəssis həkimlər tərəfindən göstərilmiş tibbi xidmət, təcili ambulator xidmət, ailə həkimi, sahə həkimi xidməti, ehtiyac yarandığı təqdirdə tibb bacısının evə çağırılması;

- Həkimin təyinatına əsasən elektrokardiografik, ultrasəs və rentqen muayinələri, habelə planlaşdırılmış cərrahiyyə üçün xəstəxanaya yerləşdirilmiş xəstələr üçün lazımı laboratuar və instrumental muayinə.
- Ambulator səviyyədə həkimin təyinatı ilə kliniki-laborator müayinə: qanın ümumi analizi, sidinin ümumi analizi kreatininin təyini, periferik qanda qlükozanın miqdarı, hamiləlik testi, hemoqlobin, nəcisdə gizli qanın təyini;
- Məhdud İmkanlı Şəxslərin(MİŞ) sosial yoxlanmaları habelə, onların məhdud imkanlı şəxs statusunu almaları üçün zəruri olan muayinələrdən keçməsi. Yüksək texniki avadanlıqlar (kompüter tomoqrafiyası, nüvəli-maqrnit rezonans muayinəsi) istisna olmaqla;
- Hər hansı tibbi arayış və reseptlərin ambulator səviyyədə alınması. (İşə başlamaq üçün lazımı olan IV-100/a, sürücü vəsiqəsi almaq üçün İHHŞ-nin xidmət aqentliyinə təqdim olunan arayışlar, habelə Daxili İşlər Nazirliyinə silahın saxlanması və təyinatı üzrə istifadəsi hüququnu təsdiq edən şəhadətnamənin alınması üçün lazımı arayışlar istisna olmaqla)

STASIONAR XİDMƏT ÜZRƏ XƏRCLƏRİN ÖDƏNMƏSİ

- Təcili stasionar xidmət, ağırlaşmış hamiləliklə əlaqədar xəstəxanaya yerləşdirmək, doğuş və doğuş sonrası nəzarət;
- Planlı cərrahi əməliyyatlar(gündüz stasionarı daxil olmaqla) – Bir illik sığorta limiti 15 000 lari;
- Kimyaterapiya və Şuaterapiya xərcləri - bir illik sığorta limiti 12 000 lari;
- Doğuşla əlaqəli xərclər – 400 lari